

Yeni Zaman Partiyası

31dekabr 2024-cü Əhəmiyyətli Uçot Siyasəti və izahlı qeydlər

Əhəmiyyətli Uçot Siyasəti İzahlı Qeydləri

1. Giriş

Hazır ki maliyyə hesabatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2023-cü il tarixli 262 sayılı ilə təsdiq edilmiş qərarına Siyasi Partiya maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" qanuna əsasən mühasibat uçotunu Azərbaycan Respublikası qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli 238 sayılı qərarı ilə təsdiq edilmiş "Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydalarına" uyğun tərtib edlmidir.

Maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq **Yeni Zaman Partiyası** üçün tərtib edilmişdir. Siyasi partiya Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Siyasi partiya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmışdır.

1.1. Siyasi partiya haqqında ümumi məlumat

Azərbaycan Respublikasının Konstitusiyası "Siyasi partiyalar haqqında" qanuna əsasən

Yeni Zaman Partiyası hüquqi şəxs olan, (bundan sonra mətndə "Siyasi Partiya" adlandırılacaq) 2020-ci il 15 aprel tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq partiyaya 2020-ci il 15 aprel tarixli 1120-PI-0057 sayılı Dövlət qeydiyyat şəhadətnaməsi verilmişdir.

Siyasi Partiya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi tərəfindən 03.12.2020-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona 2006475741 sayılı VÖEN verilmişdir.

Siyasi Partiya Nizamnaməsinə müvafiq olaraq Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrdən olan Azərbaycan Respublikasının vətəndaşlarını birləşdirməkdən ibarətdir,

Yeni Zaman Partiyasının maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdeh olmuşlar:

-Partiyanın sədri -Ağayev MusaHabil oğlu bütün auditlə əhatə olunan dövrdə.

Siyasi partiyanın 2024-cü ildə işçiləri olmamışdır.

1.2. Siyasi Partiyasının hüquqi ünvanı

Siyasi Partiyasının hüquqi ünvanı aşağıdakı kimidir.:

Faktiki ünvanı: Bakı şəhəri ,Azadlıq prospekti 161A.

Hüquqi ünvanı: Bakı şəhəri Xətai Rayonu,Oqtay Vəliyev,ev8.

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

Əhəmiyyətli uçot Siyasəti

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddələri aşağıdakı bəndlərdə göstərilmişdir.

2.1.3. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Partiyanın maliyyə hesabatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2023-cü il tarixli 262 sayılı ilə təsdiq edilmiş qərarına Siyasi Partiya maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" qanuna əsasən mühasibat uçotunu Azərbaycan Respublikası qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli 238 sayılı qərarı ilə təsdiq edilmiş "Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydalarına" uyğun tərtib edilmişdir.

Siyasi Partiya maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında"qanuna əsasən mühasibat uçotunu Azərbaycan Respublikası qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2013-cü il tarixli 238 sayılı qərarı ilə təsdiq edilmiş "Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydalarına" uyğun tərtib edilmişdir.

“Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, . Siyasi partiya uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın

2.1.4. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Xarici valyutada olan pul vəsaitləri və borcların qalıqları hesabat tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq funksional valyutalarda əks etdirilir.

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilinməlidir;
- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxilolacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

3.1.2. Torpaq, tikili, avadanlıqlar

Aktiv kimi tanına bilən torpaq, tikili və avadanlıq obyektı əldə olunan zaman ilkin dəyəri əsasında tanınır, “ilkin dəyər” ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərinə bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır ("ilkin dəyər modeli"). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır:

Tikililər	7%
Maşın və avadanlıqlar	20%
Nəqliyyat vasitələri	25%
Digər aktivlər	20%

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir.

3.1.3. Daşınmaz əmlaka investisiyalar

Daşınmaz əmlaka investisiyalar icarə ödənişlərinin əldə edilməsi və ya kapitalın artırılması məqsədi ilə və ya hər iki məqsəd üçün saxlanılan əmlaklardır.

3.1.4. Uzunmüddətli debitor borcları

Uzunmüddətli debitor borcları növbəti hesabat tarixindən sonra mövcud olması gözlənilən debitor borclarıdır.

3.1.5. Sair uzunmüddətli aktivlər

Sair uzunmüddətli aktivlərə aşağıdakılar daxildir:

- verilmiş uzunmüddətli avanslar;
- sair uzunmüddətli qeyri-maliyyə aktivləri;

3.1.6. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.1.7. Qısamüddətli debitor borcları

Hesabat dövründən sonra 12 ay müddətinə ödənilməsi gözlənilən debitor borclarıdır.

3.1.8. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.1.9. Sair qısamüddətli aktivlər

Sair qısamüddətli aktivlərə "Təhtəlhəساب məbləğlər" Digər qısamüddətli aktivlər" daxildir.

3.1.10. Ehtiyat fondu

“Ehtiyat fondu” maddəsinin “Yenidən qiymətləndirmə üzrə ehtiyat fondu”, “Məzənnə fərqləri üzrə ehtiyat fondu” və “Digər ehtiyat fondları” hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.

3.1.11. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) xalis aktivlər (kapital)

Xalis aktivlər(kapital)-a “Ehtiyat fondu” və “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” aiddir. “Ehtiyat fondu”-na “Yenidən qiymətləndirmə üzrə ehtiyat fondu”, “Məzənnə fərqləri üzrə ehtiyat fondu” daxildir. Partiyanın fəaliyyəti dövründə hesablanmış xalis mənfəəti “Maliyyə vəziyyəti haqqında hesabafin “Bölüşdürülməmiş mənfəət(ödənilməmiş zərər)” maddəsində əks etdirilir.

3.1.12. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərə “Uzunmüddətli bank kreditləri”, “İşçilər üçün uzunmüddətli bank kreditləri”, “Uzunmüddətli borclar”, “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” daxildir.

3.1.13. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərə “Uzunmüddətli zəmanət öhdəlikləri”, “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” daxildir.

3.1.14. Uzunmüddətli kreditör borcları

Uzunmüddətli kreditör borcları “Malsatan və podratçılara uzunmüddətli kreditör borcları” və “Digər Uzunmüddətli kreditör borcları” daxildir.

3.1.15 Sair uzunmüddətli öhdəliklər

Sair uzunmüddətli öhdəliklərə “Alınmış uzunmüddətli avanslar” və “Digər qısamüddətli öhdəliklər” daxildir.

3.1.16 Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərə “Qısamüddətli bank kreditləri”, “İşçilər üçün qısamüddətli bank kreditləri”, “Qısamüddətli borclar”, “Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklərə” daxildir.

3.1.17. Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklərə “Qısamüddətli zəmanət öhdəlikləri”, “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” daxildir.

3.1.18 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Partiya qeyri-kommersiya təşkilatıdır və yalnız qanunla qadağan olunmayan kommersiya fəaliyyəti göstərdiyi halda əldə edilən gəlirdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq əlavə dəyər və mənfəət vergisi ödəyicisi olur. Siyasi partiya əmək, sosial sığorta, işsizlikdən sığorta, Tibbi sığorta, sosial sığorta haqqında qanunlara müvafiq olaraq qanunvericilik ilə nəzərdə tutulan qaydalar tətbiq edilir.

3.1.19. Qısamüddətli kreditör borcları

Qısamüddətli kreditör borclara "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", "İşçi heyətinə qısamüddətli kreditör borcları", "İcarə ilə bağlı qısamüddətli kreditör borcları", "Faizlər üzrə qısamüddətli kreditör borcları" və "Digər qısamüddətli kreditör borcları" daxildir.

3.1.20 Sair qısamüddətli öhdəliklər

Sair qısamüddətli öhdəliklərə "Alınmış qısamüddətli avanslar" və "Digər qısamüddətli öhdəliklər" daxildir.

3.2. Gəlirlər

Gəlirlər əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq maliyyə hesabatlarında əks etdirilir. Partiyanın gəlirlərinə aşağıdakılar daxildir.

1. üzvlük haqları;
2. ianə;
3. Dövlət maliyyə yardımları;
4. Çap mediasının təsis edilməsindən o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
5. İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat Materiallarının hazırlanması və satışından gəlir;
6. Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
7. Hüquq varisliyi və ya vərəsəlik (miras aktiv) Yolu ilə əldə edilmiş əmlak;
8. Qanunla qadağan olunmayan digər gəlirlər

3.2.2. Xərclər

Xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı vəsaitlərin və onların ekvivalentlərinin xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda müvafiq hesabat dövründə tanınaraq, maliyyə hesabatlarında əks etdirilir.

"maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın" da xərclər aşağıdakı maddələr üzrə ümumiləşdirilir;

1. cari işlərə sərf olunan vəsait;\
2. siyasi partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər;
3. ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;
4. Yerli aşağı təşkilatlara ödənişlər;

5. kreditlər üzrə faizlər;

6. fərdi xərclər;

7. sair xərclər;

İzahlı qeydlər

1. Qeyri-maddi aktivlər

2023

2024

Partiyanın cari hesabat ilində qeyri-maddi aktiv üzrə əməliyyatları olmamışdır.

2. Əsas vəsaitlər

Partiyanın cari hesabat ilində əsas vəsaitlər üzrə əməliyyatları olmamışdır.

3. Dəşinmaz əmlaka investisiyalar

Partiyanın cari hesabat ilində dəşinmaz əmlaka investisiyalar üzrə əməliyyatı olmamışdır.

4. Uzunmüddətli debitor borcları

Partiyanın cari hesabat ilində uzunmüddətli debitor borcları olmamışdır.

5. Sair uzunmüddətli aktivlər

Partiyanın cari hesabat ilində sair uzunmüddətli aktivləri olmamışdır.

6. Ehtiyatlar

Partiyanın cari hesabat ilində ehtiyatları olmamışdır.

7. Qısamüddətli debitor borcları

Partiyanın cari hesabat ilində qısamüddətli debitor olmamışdır.

8. Pul vəsaitləri onların ekvivalenti

	2023	2024
Kassada olan nəğd pul vəsaitləri	-	-
Bank hesablarında olan pul vəsaitləri	-	1499.44
Cəmi:	-	1499.44

Bank hesablarında olan pul vəsaitlərindən;

	2023	2024
Milli valyutada pul vəsaitləri	-	1499.44
Xarici valyutada pul vəsaitləri	-	-
Cəmi:	-	1499.44

9. Sair qısamüddətli aktivlər

Partiyanın cari hesabat ilində sair qısamüddətli aktivlər üzrə əməliyyatları olmamışdır.

10. Ehtiyat fondu

Partiyanın cari hesabat ilində ehtiyat fondu üzrə əməliyyatı olmamışdır.

11. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	2023	2024
	-	1499.44

Partiyanın cari hesabat ilində bölüşdürülməmiş mənfəəti 1499.44 manat mənfəəti olmuşdur.

12. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

Partiyanın cari hesabat ilində uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə əməliyyatı olmamışdır.

13. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Partiyanın cari hesabat ilində uzunmüddətli qiymətləndirilmiş öhdəliklər üzrə əməliyyatı olmamışdır.

14. Uzunmüddətli kreditör borcları

Partiyanın cari hesabat ilində sair uzunmüddətli kreditör borcları üzrə əməliyyat olmamışdır.

15 Sair uzunmüddətli öhdəliklər

Partiyanın cari hesabat ilində sair uzunmüddətli öhdəlikləri olmamışdır.

16.Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

Partiyanın cari hesabat ilində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə əməliyyatları olmamışdır.

17. Qısamüddətli qiymətləndirilmiş öhdəlikləri

Partiyanın cari hesabat ilində qısamüddətli qiymətləndirilmiş öhdəliklər üzrə əməliyyatları olmamışdır.

18. Vergi və sair məcburi ödənişlər üzrə öhdəlikləri

Partiyanın cari hesabat ilində vergi və sair ödənişlər üzrə öhdəlikləri olmamışdır.

19. Qısamüddətli kreditör borcları

Partiyanın cari hesabat ilində qısamüddətli kreditör borcları üzrə əməliyyatları olmamışdır.

20. Sair qısamüddətli öhdəliklər

Partiyanın cari hesabat ilində sair qısamüddətli öhdəliklər üzrə əməliyyatları olmamışdır.

21. Üzvülük haqqları

Partiyanın cari hesabat ilində üzvülük haqqlarından gəliri olmamışdır.

22. İanə

	2023	2024
Partiyanın cari hesabat ilində ianədən gəliri	-	200.00

23. Dövlət maliyyə yardımı

	2023	2024
Dövlət maliyyə yardımı	-	1455.60
Cəmi:	-	1455.60

24. Çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir.

Partiyanın cari hesabat ilində çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəliri olmamışdır.

25. İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;

Partiyanın cari hesabat ilində ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəliri olmamışdır.

26. Mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;

Partiyanın cari hesabat ilində mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəliri olmamışdır.

27. Hüquq varisliyi və ya vərəsəlik (miras aktiv) yolu ilə əldə edilmiş əmlak;

Partiyanın cari hesabat ilində hüquq varisliyi və ya vərəsəlik (miras aktiv) yolu ilə əldə edilmiş əmlakı olmamışdır.

<u>28. Qanunla qadağan olmayan digər gəlirlər;</u>	2023	2024
Təhsisçi Ağayev Musa Həbil oğlundan xərclərin ödənilməsi üçün	727.80	370.00

Xərclər, o cümlədən

1. Cari işlərə sərf olunan xərclər	2023	2024
Partiyanın cari ildə ezamiyyə xərcləri olmamışdır	-	-
2.Siyasi partiyanın saxlanması və informasiya təminatına çəkilən xərclər	2023	2024
Siyasi partiyanın saxlanması və informasiya təminatına çəkilən xərcləri.	727.80	526.16

3. İctimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər

Partiyanın cari hesabat ilində ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər üzrə əməliyyatı olmamışdır

4. Yerli (aşağı) təşkilatlara ödənişlər

	2023	2024
Partiyanın cari hesabat ilində yerli (aşağı) təşkilatlara ödənişlər olmamışdır	-	-

5. Kreditlər üzrə faizlər

Partiyanın cari hesabat ilində kreditlər üzrə faizlərə dair əməliyyatları olmamışdır

6. Fərdi xərclər

Partiyanın cari hesabat ilində fərdi xərclər üzrə əməliyyatları olmamışdır.

7. Sair xərclər

Partiyanın cari hesabat ilində sair xərclər üzrə əməliyyatları olmamışdır.

Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hadisələr baş verməmişdir.

Yeni Zaman Partiyasının

Sədri :

03 mart 2025-ci il

M.Y



Ağayev Musa Habil oğlu